

Rza Rzayev: "Bizim Üçün Sadıqlıq ən önəmli dəyərdi"

- Rza bəy, öz imicinizi necə formalaşdırır və təqdim edirsiniz?

- Bununla xüsusi məşgül olmam. Ruhsal halim müəyyən edir hər şeyi, məsələn, bəzən hər yerə eyni geyimlə, eyni görkəmlə gedirəm, bəzən heftelərlə üst geyimlərimi dəyişmirəm, dəyişiklik bəzən rahatsızedicidir, bəzənse rahatlaşdırıcı olur. Yaradanın yaratdığı imici olduğu kimi qorumağa çalışıram, əlavələrə ehtiyac duymuram. Özümü heç nəyə və heç kimə uyğunlaşdırıram.

- Özünüüz tanıtmaq nə zaman mümkün olmur? İnsanlar nə zaman inanırlar?

- Tanınmaq məqsədim olmayıb, bunun üçün çalışmamışam və bu yönədə hər hansı cəhdər etmirəm. İnsanın tanınması üçün xüsusi vəziyyətlər lazımdır, onda tam kimlik üzə çıxır. Adı şəraitdə qorxmazlıqdan, cəsurluqdan danışmaq asandır və təsdiqlənməmiş vəziyyətdir. Amma kimse qarşını kəsəndə, küçədə biri sataşanda və yaxud müharibə şəraitində insanın gizli potensialı üzə çıxır - kimisinin qorxmazlığı, kimisinin qorxaqlığı. Konkret deyək, - özümüz tanıtmağa xüsusi vəziyyət olmayanda xüsusi vəziyyət yaratmağa cəhd göstərmirəm, tanınmamaq daha xoşdur. İnsanları inandırmağa çalışanda inanırlar. İnsanların çoxu özlərində olmayan nəyisə başqasında görəndə və ya özlərinin edə bilmədiklərini başqları edəndə buna inanırlar. Düşünürler ki, başqları bunu kiminse dəstəyi ilə etdi. Yəni bizim milli psixologiyamızda olan "day-day" anlayışı ilə.

- Həyat prinsipiniz nədir?

- Prinsiplər ilə yaşamıram. Bu haqda heç düşünmürəm, qəbul et-



diyim və etmədiyim şeylər var, ağlım kəsəndən bunlar bəlli idi, seçimi nə vaxt etdiyimi bilmirəm, bunlar da zamanla dəyişə bilir. Bunlara dəyərlər desək daha uyğun olar. Baş verən və verməyən hadisələr prinsiplərimizi dəyişə bilər, dəyişə bilən şeyləri yadımda saxlamıram, dəyişən şeyləri həyatıma almıram və yaşamıram.

Bizim üçün Sadıqlıq ən önəmli dəyərdi və qazanılan deyil, ya zatında olur, ya da olmur. Əşyalara da sadıq qalmaga çalışıram və bu özümdən asılı deyil. 25 ildən çoxdur - metroya minirəməsə, 1991-ci ildə ilk dəfə istifadə etdiyim kimi - 2-ci vaqonun 2-ci qapısından minirəm. Son dövrlər özüm istəyərək bu adətimi bir neçə dəfə pozmuşam, görün ne baş verir, heç nə baş verməyib, sadəcə - sonra narahat olmuşam ki, 25 ildir sağ-salamat gedib-gəldiyim vaqonu və qapını niyə dəyişdim. Hesab edirəm ki, belə şeylər insanda vərdiş yaradır və xarakter formalasdırırlar!

- Hadisələrə fərqli yanaşmaq lazımdır mı? Niyə?

- Həqiqət birmənalıdır, baş verən hadisə də birmənalıdır, onu çıxmənalı edən insanın dünyaya baxışı, dövləti və milli maraqları, biliyi və şəxsi maraqlarıdır. Eyni hadisəyə müxtəlif yanaşmanı yukarıda söylədiyim "baxışlar" fərqli edir. Öncədən mövcud olan mövqe hadisələrə həqiqi baxışı dəyişir. Hadisələrə fərqli yanaşma olmasa, daha heç nə fərq etməz! Fərqlilikdir insanı dəyərlə edən. Fərqlini bilən insan fərqli olmur, fərqlilik özünü bilməməkdir, bilinməməkdir, yəni nə və kim olmağın fərqlini bilməmək. Belə də ifadə edə bilərik - bir şeyin nə olduğunu yox, nə olmadığını bilmədir.

- Görünməyəni görünən etmək üçün nə etmək olar?

- Görünənlər həm də bizə görünməyənləri anladır və yaxud göstərir, dünənin görünməyəni bugünkü görünəni ola bilər. Görünməyənləri bizə tapmaqda bu günün görünənləri kömək edir. Çünkü bugünün görünənlərində bugünün görünməyənləri də var ki, onları sabah görünən hala bu günün görünənləri ilə gətirəcəyik. Birbaşa görünməyən də var, özünü görə bilməsək də, yaratıqları ilə görürük onu, varlığını hiss edirik, görünməməyi görünən edir onu. Görünmədən görünəndir - O.

- Fürsətlər necə yaranır? Özünüz üçün necə fürsətlər yaradırsınız?

- Fürset gözləmirəm, fürsetçiləri də sevmirəm, hörmət etmirəm. Heç nəyin dalınca qaçmırıram, qarşıma heç bir məqsəd qoymuram, baş ve-

rənlərə və verəcəklərə hazırlaşmışıram, baş verən və verəcəklərə hazır kimi yəm, qərarı anında verirəm, həyatımın "ipi" öz əlimzdə deyil, onu idarə etməyə çalışıram, onsuz da istədiklərimiz olmur, yaşamaq istədiklərimizi yox, yaşamaq istəmədiklərimizi yaşayıraq.

- Görülən işin keyfiyyətini və hədəfə çatıb çatmadığınızı necə müəyyənləşdirirsiniz?

- Qarşıma hədəf qoymuram, da-ha çox prosesdən zövq alıram, nəinki nəticədən. Nəticə haqda düşünmürəm, proses vaxtı tam varlığımıla işin içinde oluram, öz əlimdə olmayan həyatı fəda etmək məşğulam, belə deyək əlimdə olmayan həyatımın acığını əlimdə olandan çıxıram. Həyati bildiyim kimi yox, bilmədiyim kimi yaşayıram, bilmədiklərimdən, yaşamadıqlarımızdan zövq alıram - bildiklərimlə bilmədiklərimi tapanda, yaşadıqlarımıla yaşamadıqlarımı yaşayanda. Çoxumuz üzünü görmədiyi körpəsinə bətnində daşıyan anaya bənzəyirik. Sabah nə baş verəcəyini bilmirik, amma bətnimizdə daşıyıraq üzünü görmədiyim sabahımızı ki, üzünü görək, görməyənə qədər daha məraqlı olur, yaşıandan sonra pisliyaxşılı sevirsən onu, övladın kimi, pis tərəfləri, ağırlı, yaralı tərəfləri daha çox bağlayır səni ona və yaşıdagın günə, yəni səni daha çox yaşananlar yaşadı, yaşınanmayanlar yox.

- Qarşınızdakına necə təsir edirsiniz?

- Bunu bilmirəm və qarşımızdakılara təsir etdiyimi də.

Söhbətləşdi:
Cəfər Mənsimi